

S.C.PİŞƏVƏRİNİN PUBLİSİSTİKASI



VÜQAR ƏHMƏD,
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat Institutunun
"Mətbuat tarixi və publisistik"
şöbəsinin müdürü,
filologiya üzrə elmlər doktoru,
professor.

(Əvvəli ötən saylarımda)

Müəllifin məqalələrinin başlıca üslubi məziyyətlərdən biri məqalələrində işlətdiyi fars klassik ədəbiyatından aldığı aforistik ifadələrdən, folklor yatrımdan, müxtəlif janrlı nümunələrdən - lətifə, qissə, motiv və məzmunundan, atalar sözü və məsəllərdən... istifadə etməsidir. S.C.Pişəvərinin Azərbaycan dilində yazdığı məqalələrinin böyük bir qisminin başlığı çox yığcam, konkret və az qala aforistik səciyyəlidir: "O yan bu yandan", "Ayılıbdır", Karlar eşitsin, korlar da görsün", "Qardaş qanı tökülməsin", "Daldan atılan daş topuğa dəyər", "Nədən narazıyıq?", "Ayi dostluğu", "Azərbaycan yatmamışdır", "Biz də bunu deyirik", "Cücəni payızda sayarlar", "Uşaq tovlayırlar" və s. Göründüyü kimi, bu məqalələrin bəzisinin sərlövhəsi elə atalar sözü və ya məsəldir. Bu yığcam başlıq xalqın diqqətini daim cəlb etmişdir. S.C.Pişəvəri publisistika tariximizdəki bu ənənəni davam və inkişaf etdirmişdir. Pişəvəri publisistik məqalə və felyetonlarının məzmununda da atalar sözü və məsəllərdən geniş istifadə etmişdir. Məsələn, müsavatçıların dövründə möhtəkirlər əleyhinə yazdığı məqaləsində "İlanın ağına da lənət, qarasına da", "Iranda islahat" sərlövhəli məqaləsində "Qaraçının kəndxudası da qaraçı olar...", İranın mürtəce qəzetləri haqqında "Dərə xəlvət tülübü bəy", Azərbaycan inqilabi ərefəsində olarkən "Haqq verilməz, alınar", inqilabi situasiyadan düzgün istifadə etməyənlərə xitabən "Daldan atılan daş topuğa dəyər", Cənubi Azərbaycan xalqının milli azadlıq hərəkatına böhtan atanların cavabında "İt hürər karvan keçər" və onlarca atalar sözü və məsəldən yerində istifadə edilmişdir. Atalar sözlərini olduğu kimi işlətməkdən əlavə o, bəzən onları parçalamış və ifadə etmək istədiyi fikrin içərisində əritməklə sözün təsir qüvvəsini daha da artırılmışdır. Məsələn, müsavatçılarla bağlı məqaləsində "Yağışdan çıxdıq yaqmura düşdük", məsəlini - "İmtiyazçılar ... yağışdan çıxmış füqərayi-kasibəni bir daha yaqmura salmaq fikrindədirler" tərzində, xainlərə qarşı başqa bir məqaləsində "Əski hamam əski tas" məsəlini - "Hər gah füqərayi-kasibə özü öz hakimi olmazsa, əski hamam əski tas qəbilindən olaraq, əski şallaq

əski fəlakətdən başqa bir mənfəət, bir şey görməyəcəkdir", (4.Nə35.1920) şəklində işlətmüşdür. İranda İngiltərə təcavüzkarlarının yerini Amerika imperializmi tutmağa başladığı dövrdə Pişəvəri yazdı: "İran üçün cəllad cəlladdır. İstər amerikalı olsun, ya ingilis. Heç təfəvütü yoxdur (keçəl Həsən və ya Həsən keçəl) ikisi də bir sözdür" (4.Nə42, 1920).

Maraqlı və örnek olası xüsusiyyətlərdən biri budur ki, Pişəvəri nitqlərində də folklorдан bəhrələnmişdir. Məsələn, Təbriz radiosu ilə nitqində kəndlilərin torpaq məsələsi ilə bağlı Tehranin narazlığını Molla Nəsrəddinin yorğanının oğurlanması məsələsi ilə müqayisə etmişdir (və s.) Pişəvəri öz publisistikasında təsbih, təkrir, mübaliğə, müqayisə və bu kimi bədii ifadə vasitələrindən də geniş istifadə etmişdir. Məsələn, İranda xanların hökmənliginə dəymədən zahiri islahata əl atanların işini əsası çürümüş evin divar və qapılarını rəngləməyə oxşadır. Yaxud İranda müxtəlif siyasi görüşlərə malik olan və müxtəlif mənafeyi olan şəxslərdən təşkil tapmış hökumət haqqında - "bu kabinet Krilovun məruf baliq, ördək ve xərçəngin araba çəkmək hekayəsini xatırə getirir" sətirlerini yazmışdır. Felyetonlarının dil və üslub xüsusiyyətlərinə göldikdə, demək lazımdır ki, Pişəvəri Cəlil Məmmədquluzadənin yolu ilə getmiş və onun uzun illər boyu yaradıcılıq fəaliyyəti nəticəsində ələ gətirdiyi zəngin təcrübələrindən istifadə etmişdir. Məsələn, Pişəvəri 1919-20-ci illərin qanlı terror hadisələrini belə ifadə edirdi: "... Bəli, bu günə Baki və ətrafi çox asudəlikdir, belə ki, qurd qoyun ilə gəzir". (12.s.687-688)

Bu ifadəni Cəlil Məmmədquluzadə hələ "Molla Nəsrəddin" in ilk nömrəsində "Peterburq - 30 mart, bütün Rusiya məmələkəti sakitlikdir, qurd quzu ilə otlayır", şəklində işlətmış və sonra xatirələrində həmin xəbəri belə izah etmişdir: "... Guya müxbirimiz oradan yazır ki: "Sakitlikdir, qurd quzu ilə otlayır". Bunun mənası budur ki, haman doqquz yüz altıncı ildə, ümumən bütün Rusiyada, xüsusən o vaxt imperatorun paytaxtı olan Peterburqda böyük rahatsızlıqlar və bəlkə ixtiashaşlar vəqə olurdu. Azadixahlar və firqələr... başlarını qaldırıb üsyan edirdilər. Qurda oxşayan Padşah hökuməti əhalini həmişəki kimi boğub yemek xəyalında düşmək istəmirdi. Və hər gün oradan Tiflisə növ-növ əməllər tətili, sui-qəsd və bu qism təzə xəbərlər gəlməkdə idi". (13.s.464-465) Deməli, Pişəvərinin əsərlərində, xüsusən felyetonlarında dil-üslub xüsusiyyətləri C.Məmmədquluzadənin üslub-dil xüsusiyyətlərinə çox oxşayır. Bu ustادışagird bəhrələnməsi kimi maraqlıdır. Belə misalların sayını xeyli artırımaq olar. Pişəvərinin felyetonlarını oxuyarkən, onlar hər seydən əvvəl, bizə Cəlil Məmmədquluzadənin ənənələrini xatırladır və 1919-cu ildə, "Molla Nəsrəddin" jurnalı nəşrinin dayandığı bir zamanda, nəzərə çarpan boşluğun bir növ doldurulduğunu görürük. Doğrudur, bu felyetonlar C.Məmmədquluzadənin felyetonları səviyyəsinə qalxır, lakin qeyd etdiyimiz tarixi şəraitdə bu fəaliyyət müsbət qiymətləndirilməlidir. Dövrün ictimai-siyasi şəraiti ilə əlaqədar olaraq, Pişəvərinin felyetonları siyasi xarakter daşıyır, bunlarda məişət məsələlərindən çox siyasi mövzulara rast gəlirik. Pişəvəri hələ yaradıcılığının ilk dövründən başlayaraq Azərbaycan ədəbiyyatının demokratik nümayəndələrindən öyrənmiş və onların yolunu davam etdirmiştir. Bu

xüsusiyyətlər Pişəvərinin yalnız azərbaycanca yazdığı məqalələrinə deyil, eyni zamanda farsca yazdığı əsərlərinə də aiddir. Belə ki, böyük publisist fars dilində yazdığı məqalələrində fars klassik ədəbiyyatı və folklorundan istifadə etməklə fikrin obrazlı-bədii, yığcam-kəsərlə ifadəsinə nail olmuşdur. Ümumiyyətlə, beynəlmiləlçi ictimai xadim, istedadlı publisist fars dili və ədəbiyyatına böyük hörmətlə yanaşmış, ona yüksək qiymət vermiş, nəinki fars



dilində, eləcə də Azərbaycan dilində məqalələrində fars dili folklorundan, xüsusən atalar sözü və məsəllərdən istifadə etmişdir. Məsələn, Pişəvəri 1919-20-ci illərin qanlı terror hadisələrini belə ifadə edirdi: "... Bəli, bu günə Baki və ətrafi çox asudəlikdir, belə ki, qurd qoyun ilə gəzir". (12.s.687-688)

Bu ifadəni Cəlil Məmmədquluzadə hələ "Molla Nəsrəddin" in ilk nömrəsində "Peterburq - 30 mart, bütün Rusiya məmələkəti sakitlikdir, qurd quzu ilə otlayır", şəklində işlətmış və sonra xatirələrində həmin xəbəri belə izah etmişdir: "... Guya müxbirimiz oradan yazır ki: "Sakitlikdir, qurd quzu ilə otlayır". Bunun mənası budur ki, haman doqquz yüz altıncı ildə, ümumən bütün Rusiyada, xüsusən o vaxt imperatorun paytaxtı olan Peterburqda böyük rahatsızlıqlar və bəlkə ixtiashaşlar vəqə olurdu. Azadixahlar və firqələr... başlarını qaldırıb üsyan edirdilər. Qurda oxşayan Padşah hökuməti əhalini həmişəki kimi boğub yemek xəyalında düşmək istəmirdi. Və hər gün oradan Tiflisə növ-növ əməllər tətili, sui-qəsd və bu qism təzə xəbərlər gəlməkdə idi". (13.s.464-465) Deməli, Pişəvərinin əsərlərində, xüsusən felyetonlarında dil-üslub xüsusiyyətləri C.Məmmədquluzadənin üslub-dil xüsusiyyətlərinə çox oxşayır. Bu ustادışagird bəhrələnməsi kimi maraqlıdır. Belə misalların sayını xeyli artırımaq olar. Pişəvərinin felyetonlarını oxuyarkən, onlar hər seydən əvvəl, bizə Cəlil Məmmədquluzadənin ənənələrini xatırladır və 1919-cu ildə, "Molla Nəsrəddin" jurnalı nəşrinin dayandığı bir zamanda, nəzərə çarpan boşluğun bir növ doldurulduğunu görürük. Doğrudur, bu felyetonlar C.Məmmədquluzadənin felyetonları səviyyəsinə qalxır, lakin qeyd etdiyimiz tarixi şəraitdə bu fəaliyyət müsbət qiymətləndirilməlidir. Dövrün ictimai-siyasi şəraiti ilə əlaqədar olaraq, Pişəvərinin felyetonları siyasi xarakter daşıyır, bunlarda məişət məsələlərindən çox siyasi mövzulara rast gəlirik. Pişəvəri hələ yaradıcılığının ilk dövründən başlayaraq Azərbaycan ədəbiyyatının demokratik nümayəndələrindən öyrənmiş və onların yolunu davam etdirmiştir. Bu

xalqı ölüm-dirim mübarizəsində qətiyyətli, cəsarətli, sərvəxt və həmreysindən olmağa ruhlandırırırdı". (14.s.8)

Azərbaycan mətbuatının özünə-məxsus satirik və humoristik, bədii-fəlsəfi, ictimai-siyasi və ədəbi-publisistik sistemi yaranıb formalşmışdır. Belə ki, xalqın həyatı, tarixi, mədəniyyəti və dili, sosial-iqtisadi, ictimai-mənəvi vəziyyəti ilə bağlı məsələlər, milli azadlıq, milli özünütanıma kimi problemlər Azərbaycan jurnalistikasının 122 illik salnaməsində xüsusi yer tutmuşdur və bu gün də aktual olaraq səslənir. Azərbaycan publisistikasının poetika və estetikasının, üslub, dil və janr, forma xüsusiyyətlərinin yaranıb formalşması və inkişafında H.Zərdabi, Ünsizadə qardaşları, C.Məmmədquluzadə, Hacıbəyov qardaşları, Ə.Hüseynzadə, Ə.Cəfəroğlu, Ə.Ağayev kimi nümayəndələri ilə bir sırada Mir Cəfər Pişəvərinin də xidmətləri vardır. O təkcə ictimai dövlət xadimi kimi deyil, həm də bir ədib-nasır, təqidçi və qüdrətli publisist kimi ədəbiyyat və mədəniyyət, publisistik tariximizdə layiqli yerdə tutur.

İSTİFADSS OLUNMUŞ SSDSSBİYYAT:

- "Hümmət" qəzeti 1917-ci il nömrələri
- «Azərbaycan cüzi layənfəkki İran» qəzeti, 1918-ci il nömrələri
- «Azərbaycan» qəzeti, Baki, 1918-ci il nömrələri.
- «Hüriyyət» qəzeti, Baki, 1919-1920-ci illər. №42;31;48;35;44
- Məmmədov M.Q. Nərimanov və ana dili. Baki: Elm, 1971, s.79.
- Ibrahimov M.Ə. Tufanlara kömək edən qələm. Baki: Azərnəşr, 1987, s.198.
- «Yoldaş» jurnalı. Baki, , 1920-ci il nömrələri
- «Kommunist» qəzeti. Baki, 1920-1924-cü illər.
- «Açır» qəzeti, 1943-1946-cı il №91
- «Həqiqət» qəzeti, Tehran, 1922-ci il №76;
- Pişəvəri M.C. Seçilmiş əsərləri. Baki: Azərnəşr, 1984, s.430
- Məmmədquluzadə C.H. Əsərləri. 3 cild, 3s., Baki: Azərb. EA nəşriyyatı, 1967, s.687-688
- Cənubi Azərbaycan ədəbiyyatı antologiyası: 3 cild, 2s., Baki: Elm, 1988, s.2; s.462-363; 464-465-466
- Əhmədov T.Ə. N.Nərimanovun yaradıcılıq yolu. Baki: Yazıçı, 1992, s.351.
- Pişəvəri S.C. "Nadirə", Baki, "Elm və təhsil", 2015.

2019

